




Yarımillik Maliyyə Nəticələri 2025


AZƏRBAYCAN İQTİSADİYYATI

ÜDM (mln. AZN)




*Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2025-ci ilin sonuna olan proqnozuна əsasən

İNFLYASIYA VƏ UÇOT FAİZ DƏRƏCƏSİ (%)



Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı

SAHİBKARLIQ SUBYEKTLƏRİNİN SAYI




2025-ci ilin ilk 6 ayında ölkədə sahibkarlıq subyektlərinin sayı **6,709 ədəd** və ya ilin əvvəli ilə müqayisədə **3%** artaraq **201,814 ədəd**ə çatmışdır. Mikro sahibkarlıq **4%**, kiçik sahibkarlıq **1%**, orta sahibkarlıq **3%**, iri sahibkarlıq isə **11%** artmışdır.

Mənbə: Azərbaycan Respublikasının Statistika Komitəsi


AZƏRBAYCANDA BANK SEKTORU

mln. AZN


Bank sektorunun maliyyə göstəriciləri



• Kredit portfelinin bölgüsü ↻ 3.6%



• Depozit portfelinin bölgüsü ↻ 6.7%




• Kreditlərin depozitlərə nisbəti 2025-ci ilin iyun ayında **66.3%**, 2024-cü ilin sonunda isə **68.2%** olmuşdur.




Bank sektorunun qeyri-maliyyə göstəriciləri

- 2025-ci ilin ilk 6 ayında bank sayı 22, filial sayı 496, BOKT sayı 54, kredit ittifaqı isə 36 olmuşdur.



Kredit portfelinin keyfiyyəti (Qeyri-ışlək kreditlərin (NPL) payı)





PAŞA Bank – real iqtisadiyyata təsiri

PAŞA Bank bu gün ölkənin aparıcı maliyyə institutlarından biridir.

- ◆ **19.31%-lik bazar payı** ilə biznes kreditləri üzrə ən iri portfelə malik özəl bank kimi fəaliyyət göstəririk.
- ◆ Fəaliyyətimizin əsas məqsədi – **real sektora, sahibkarlığa və qeyri-neft iqtisadiyyatına dəstək olmaqdır.**
- ◆ Yeni istehsal və xidmət sahələrinin yaranması, mövcud bizneslərin genişlənməsi üçün **fərqli maliyyə həlləri və kredit məhsulları təqdim edirik.**

Beləliklə, **bizneslərin dayanıqlı inkişafına** və ölkə iqtisadiyyatının diversifikasiyasına töhfə veririk.



2025-ci ilin ilk yarısı – nəticələr və istiqamətlər

Bank sektorunda kredit artım tempi zəifləsə də,
PAŞA Bank lider mövqelərini qoruyub:

	bazar payı
◆ SƏNAYE SEKTORU	21.2%
◆ TİCARƏT	18.5%
◆ XİDMƏT SAHƏLƏRİ	24.8%

Kredit portfelində bəzi istiqamətlərdə azalma olsa da, **çevik idarəetmə və balanslı risk** yanaşması ilə sabitliyi qorumuşuq.

İri müəssisələrlə yanaşı, **kiçik və orta sahibkarların** inkişafına da dəstək veririk – yalnız maliyyələşmə ilə deyil, həm də **inkişaf üçün bilik və tərəfdaşlıqla.**

Qarşıdakı dövrdə diqqətimiz:

- ◆ qeyri-neft sektorunun gücləndirilməsi
- ◆ real bizneslərin dayanıqlılığının artırılması
- ◆ etibarlı maliyyə tərəfdaşı statusunun möhkəmləndirilməsi

Məlumat



Bazar payı göstəriciləri 2025-ci ilin II rübü üzrədir



#CustomerFirst

Biznes müştəri məmnuniyyəti

NPS



Müştərilərin Bankla əməkdaşlıqdan ümumi məmnunluğu və tövsiyə meyli yüksəlib.

Xidmət sürəti

İlk Cavab Vaxtı

17.6% azaldı

Müştərilərin sorğularına daha operativ cavab verilir.

E-mail üzrə Orta Emal Vaxtı

28.7% yaxşılaşdı


Komanda daxili proseslərin optimallaşdırılması nəticəsində.

Rəqəmsal kreditləşmə

Nağdlaşma vaxtı orta hesabla

50% azalıb

Təchizat zənciri maliyyələşməsi → **1 saata** endi
Standart rəqəmsal kredit → **5 saata** endi



PAŞA Bank – istedadların idarə olunması

“Zirvədəsən” təcrübə proqramı gənclərə real bank mühitində təcrübə qazanmaq, mentor dəstəyi almaq və biliklərini inkişaf etdirmək imkanı yaradır.

Proqramın məzunları	58	Prossesdə olan iş təklifləri	8
İşə qəbul sayı	25	ADA Karyera Hazırlığı həftəsi iştirakçıları	5
Namizəd bazası	17	Xaricdə təhsil	3

“Bilik Səfəri” layihəsi gəncləri əmək bazarının tələblərinə uyğun biliklərlə təmin etmək məqsədilə ADA Universiteti və ABMTM ilə birgə həyata keçirilir.

Proqram Gəncədən start götürüb və digər regionlarda da davam edəcək.

Ümumi iştirakçı sayı	65	Çağrı mərkəzi	35	İT inkişafı	30
----------------------	-----------	---------------	-----------	-------------	-----------



2025

Euromoney

“Azərbaycanın Ən Yaxşı Bankı”



2025

Gold Stevie

“İlin Şirkəti”

PAŞA BANK - ÜMUMİ BAXIŞ

YARANMA TARİXİ

2007

2025-ci ilin maliyyə göstəricilərinə əsasən I dərəcəli kapitalın adekvatlıq əmsalı **21.15%** (sistem əhəmiyyətli banklar üzrə norma: 6.50%), məcmu kapitalın adekvatlıq əmsalı isə **22.86%** (sistem əhəmiyyətli banklar üzrə norma: 12.50%) təşkil etmişdir (bu normativlər 2025-ci ilin iyun ayının sonuna olan tələblərə əsaslanır).

2024-cü ilin dekabr ayında **S&P** tərəfindən yenidən təsdiq edilən "PAŞA Bank"ın kredit reytingi:

BB-



3 filial, 6 şöbə ilə Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərir



1,414 Əməkdaş
43% Qadın əməkdaş
26% Qadın rəhbər

"PAŞA Yatırım Bankası" A.Ş. (Türkiyə Respublikasında yerləşən asılı müəssisə), korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir. 2024-cü ilin sentyabr ayında "PAŞA Yatırım Bankası"nın uzunmüddətli ölkədaxili reytingi "JCR Eurasia Rating" agentliyi tərəfindən 'A+' səviyyəsində təsdiq edilib.




YARANMA TARİXİ

2015

MÜLKİYYƏT PAYI

28.21%

"PASHA Bank Georgia" SC (Gürcüstan Respublikasında yerləşən törəmə müəssisə) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, swap, opsiya) internet bankçılığı və digər məhsullar təklif edir.



YARANMA TARİXİ

2013

MÜLKİYYƏT PAYI

85.06%


Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial hesabatlığına əsasən

AKTİVLƏR HAQQINDA MƏLUMAT

min. AZN


• CƏMİ AKTİVLƏR

↻ 9.0%



• FAİZ QAZANDIRAN AKTİVLƏRİN ÜMUMİ AKTİVLƏRDƏ PAYI

↻ 0.4%




Mənbə: PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təhlil edilmiş fərdi maliyyə hesabatına əsasən


BAZAR DİNAMİKASI*

mln. AZN

• Aktivlər üzrə



• Depozit portfeli üzrə



Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial hesabatlığına və Statistik Bülletenə əsasən


BAZAR DİNAMİKASI*

mln. AZN

• Müştərilərə verilən kreditlər üzrə

Azərbaycan


PAŞA Bank



• Korporativ kreditləşmə üzrə

Azərbaycan

PAŞA Bank



Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial hesabatlığına və Statistik Bülletenə əsasən

AKTİVLƏRİN BÖLGÜSÜ

min, AZN

	06.2025	06.2025*	12.2024	12.2024*	Dəyişiklik %
• Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	2,376,972	26.5%	1,460,053	17.7%	62.8%
• Kredit təşkilatlarından alınacaq məbləğlər	971,547	10.8%	1,374,243	16.7%	-29.3%
• Törəmə maliyyə aktivləri	13,751	0.2%	19,853	0.2%	-30.7%
• Müştərilərə verilmiş kreditlər (net)	3,330,615	37.1%	3,360,976	40.8%	-0.9%
• İnvestisiya qiymətli kağızları	2,032,666	22.6%	1,763,416	21.4%	15.3%
• Kapitala investisiyalar	85,148	0.9%	83,156	1.0%	2.4%
• Əmlak və avadanlıqlar	10,692	0.1%	9,982	0.1%	7.1%
• Qeyri-maddi aktivlər	18,635	0.2%	20,027	0.2%	-7.0%
• İstifadə hüququ olan aktivlər	39,690	0.4%	44,574	0.5%	-11.0%
• Digər aktivlər	106,352	1.2%	111,216	1.4%	-4.4%
Cəmi aktivlər	8,986,068	100.0%	8,247,496	100.0%	9.0%

* Cəmi aktivlərdəki payı


Mənbə: PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təhlil edilmiş fərdi maliyyə hesabatına əsasən

KREDİT PORTFELİ


min. AZN

PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təhlil edilmiş fərdi maliyyə hesabatına əsasən

Kredit portfelinin sektorlar üzrə bölgüsü




Müştərilərə verilmiş kreditlərin
ümumi aktivlərdə payı




Fond vasitəsi ilə verilən kreditlər

2025-ci ilin sonunda İKZF xətti ilə verilən kreditlərin qalığı 237,188 min AZN, ABİF vasitəsi ilə verilən kreditlərin qalığı isə 161,745 min AZN olmuşdur.



Müştərilərə verilmiş
kreditlərin valyuta üzrə bölgüsü

-0.8%




Kredit portfelinin keyfiyyət göstəriciləri

Mərhələ 1
1,839,879

Mərhələ 2
440,413

Mərhələ 3
158,334

Nağd vəsaitlə
təmin edilən
1,002,084




İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARI HAQQINDA MƏLUMAT

min. AZN

- AZN ↻ -16.8%
- USD ↻ 80.0%
- EUR ↻ 14065.2%
- GBP ↻ -100.0%


Cəmi qiymətli kağızlar
və gəlirlilik faizi



Mənbə: PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təhlil edilmiş fərdi maliyyə hesabatına əsasən

ÖHDƏLİKLƏR


min. AZN



Müştərilər qarşısında
öhdəliklərin valyuta üzrə
bölgüsü

Müştərilər qarşısında öhdəliklər


↻ 3.9%



Banklar və dövlət fondları
qarşısında öhdəliklərin
valyuta üzrə bölgüsü

Banklar və dövlət fondları
qarşısında öhdəliklər

↻ 81.8%



- 2024-cü ilin əvvəlinə nisbətə 2025-ci ilin iyun ayında öhdəliklərimiz **680 mln. AZN** və ya **9.2%** artıb.


Mənbə: PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təhlil edilmiş fərdi maliyyə hesabatına əsasən

ƏMƏLİYYAT XƏRCLƏRİ

min, AZN


ƏMƏLİYYAT XƏRCLƏRİNİN CƏMİ

↻ 11.7%



XƏRCLƏRİN GƏLİRƏ NİSBƏTİ

↻ 23.6%



ƏMƏLİYYAT XƏRCLƏRİNİN BÖLGÜSÜ

06.2025

06.2024


• İşçilər üzrə cəmi xərclər	(57,208)	(49,385)
• Köhnəlmə və amortizasiya	(10,241)	(8,509)
• Proqram təminatına çəkilən xərclər	(6,319)	(5,974)
• Sığorta	(4,246)	(4,637)
• Dəftərxana ləvazimatı	(2,394)	(3,079)
• Peşəkar xidmətlər	(2,799)	(4,104)
• Reklam	(1,455)	(1,517)
• Rabitə	(1,212)	(1,024)
• Mənfəət vergisi istisna olmaqla vergilər	(549)	(755)
• Kommunal xərclər	(715)	(678)
• Xeyriyyə və sponsorluq xərcləri	(2,886)	(6)
• Digər xərclər	(2,035)	(2,728)
• Cəmi	(92,058)	(82,396)

• Dövr sonuna əməkdaş sayı	1,414	1,312
----------------------------	-------	-------


Mənbə: PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təhlil edilmiş fərdi maliyyə hesabatına əsasən

KAPİTAL GÖSTƏRİCİLƏRİ

ADEKVATLILIQ ƏMSALI (%)



KAPİTALIN DİNAMİKASI (mln.)



Mənbə: PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təhlil edilmiş fərdi maliyyə hesabatına və Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial hesabatlığına əsasən

PAŞA BANK AZƏRBAYCAN

min. AZN

	06.2025	12.2024	DƏYİŞİKLİK %
• Məcmu aktivlər	8,986,068	8,247,496	9.0%
• Müştərilərə verilən kreditlər	3,440,711	3,469,670	-0.8%
• Məcmu kapital	931,831	873,374	6.7%
	06.2025	06.2024	DƏYİŞİKLİK %
İl üzrə cəmi ümumi gəlir			
• Faiz gəlirləri	258,086	237,583	8.6%
• Faiz xərcləri	(88,912)	(49,417)	79.9%
• Haqq və komissiyalardan xalis gəlir	12,917	18,638	-30.7%
• Valyuta əməliyyatları üzrə xalis mənfəət	24,472	21,961	11.4%
• Əməliyyat gəlirləri	208,876	227,798	-8.3%
• Qeyri-faiz xərcləri	(92,588)	(86,960)	6.5%
Xalis gəlir	93,506	110,597	-15.5%
İl üzrə cəmi ümumi gəlir	96,068	111,699	-14.0%
İşçi sayı	1,414	1,312	7.8%

PAŞA BANK GÜRCÜSTAN

min. AZN

	06.2025	12.2024	DƏYİŞİKLİK %
• Məcmu aktivlər	387,910	430,590	-9.9%
• Müştərilərə verilən kreditlər	214,585	214,099	0.2%
• Müştərilər qarşısında öhdəliklər	228,129	240,160	-5.0%
• Məcmu kapital	77,788	73,461	5.9%
	06.2025	06.2024	DƏYİŞİKLİK %
• Faiz gəlirləri	16,030	15,924	0.7%
• Faiz xərcləri	(8,239)	(6,961)	18.4%
• Qeyri-faiz gəlirləri	4,773	5,326	-10.4%
• Qeyri-faiz xərcləri	(9,437)	(11,814)	-20.1%
• Xalis gəlir	2,446	1,677	45.9%
İl üzrə cəmi ümumi gəlir	2,446	1,677	45.9%
İşçi sayı	186	211	-11.8%

Mənbə: PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təhlil edilmiş fərdi maliyyə hesabatına əsasən





Təşəkkürlər!